



**Rejhan Yusifzayeva**

- Ana, bizə təzə ədəbiyyat müəllimi gəlib. Ələsgər müəllim.
- Lap yaxşı.
- Məni tanırı e... Dedi ki, sənin baban mənə dərs deyib!
- Doğrudan?
- Birinci dərs ədəbiyyatdır, gərək gecikməyim.
- Bir az da danışsan gecikəcəksən. Di get!

Qızım qaca-qaca pillələri endi. Arxasında baxıb əl elədim. Məktəb evimizin yanında olduğundan çox vaxt tek gedib-gəldirdi.

## Ələsgər müəllim

*Hekayə*

*Gözəl müəllim, böyük insan Ələsgər Paşayevin xatirəsinə*

Tez-tez evimizdə təzə müəllim haqda danışmağa başladı qızım.

- ...Ana, Ələsgər müəllim deyir ki, bütün uşaqlar yaxşıdır - pis uşaq yoxdur!

- Doğru deyir.

- Bəs pis oxuyan, sinifdə səs salan, dərəsə mane olanlar pis uşaq deyil!?

- Onlara verilən tərbiyə pis ola bilər. Uşaqlar özləri isə yox.

- ...Ələsgər müəllim tapşırıb ki, böyüklərə qosulub toya getməyin - uşaq nədir, toy nədir!

- Cox düz deyir.

- Niyə? Toyun nəyi pisdir ki?

- Uşaqlara aid olan o qədər maraqlı yer var ki... Park, muzey, kukla teatri. Toya isə qoy böyüklər getsin.

Qızımın təzə müəllimə olan rəğbəti gündən-günə artırdı. Onun ədəbiyyat və Azərbaycan dili dərslərinə daha yaxşı hazırlaşdığını, müəllim haqda həvəslə danışdığını görüb mən də sevinirdim. Tezliklə başa düşdüm ki, təkcə mənim qızım yox, sinfin bütün uşaqları Ələsgər müəllimə heyran olublar, onun dərslərini səbirsizliklə gözləyirlər.

- Ana, bu gün bütün sinif ədəbiyyatdan "5" alı!

- Ola bilməz!

- Hamı dərsi öyrənmişdi. Hətta ömründə dərs oxumayan Səməd də. Növbə ilə bir-bir danışdıq, müəllim dedi ki, nə etməli, hamı "5" alır.

Onun fərəhdən parıldayan gözlərinə baxıb güldüm - qızım sinfin adına sevinirdi. Uşaqlara bu sevinci yaşıdan müəllimə min-nətdarlıq hissi keçdi qəlbimdən. "Ələsgər müəllimlə tanış olub təşəkkür etmək lazımdır", - öz-özümə qeyd elədim.

...Yeni il ərəfəsi idi. Məktəbin həyətində qızımı qarşılıyb evə getirəndə yolda danışdıqları məni xeyli təəccübləndirdi. Uşaqlardan biri Ələsgər müəllimə iri bir bağlama hədiyyə götürübmiş. Müəllim "sağ ol" - deyərək onu künclədə yerə qoyur. Üçüncü dərsləndən sonra evə gedəndə guya bağlamani yaddan çıxarıb götürür. Yoldan zəng vurub uşağı deyir ki, bala, mən uzaqdayam, götür o bağlamani evinizə geri apar, daha bir də gətirmə ha.

Bir neçə gündən sonra məktəbə, Ələsgər müəllimlə tanış olmağa getdim.

Hündür, xoşfəlti, gülərz bir adam idi. Səma rəngli gözlərindəki mehribanlıq məni

valeh elədi.

- Təşəkkür eləməyə ehtiyac yoxdur, - dedi, - bu, mənim borcumdur - müəllimlik borcum, insanlıq borcum. Mənim özüma gözəl müəllimlər dərs deyib, elə biri sizin qayınatanız. Ondan öyrəndiklərimi onun nəvəsinə öyrətməsəm, o kişinin ruhu məndən inciyər. Şagirdlərim hamısı mənim bələlərimdir. Onlara həm dil-ədəbiyyatımızı, həm də yaxşı insan olmağı öyrədirəm. Bizzət sonra gələn nəsillərin mənəviyyatını zənginləşdirməliyik.

Müəllimdən xoş təssüratla ayrıldım. "Nə qəribədir, - düşündüm, - qızım babasını heç xatırlamır, amma onun ziyanı ruhundan, mənəviyyatından süzülən, işığı, aydınlığı vaxtilə onun tələbəsi olmuş Ələsgər müəllimdən duyur. Onun gözəl dərslərindən nəvəsinə də pay düşür. Müəllimlik belə peşədir..."

\* \* \*

Hər beşinci gün qızımın sinifdən xaric oxu dərsi olurdu. Lövhəyə çağırılan şagird oxuduğu hər hansı əsəri sinif qarşısında danışır, sonra müəllimlə birlikdə müzakirə edirdilər.

Kitab rəflərimizin qarşısında dayanıb növbəti dərs üçün seçim eləyirdik. Azərbaycan dilində 9-12 yaşa uyğun kitab az idi. "Rus dilində oxu. - dedim, - sən ki dili yaxşı bilirsən, azərbaycancaya çevirib danışarsan". Könülsüz razılışdı.

Axşam "Nəyi seçdin?" - deyə maraqlandım. "Sənin "Mavi don" hekayəni, - gözənlənilmədən cavab verdi, - xoşuma gəlir, onu danışacam".

O ərəfədə dissertasiya üzərində gərgin işlədiyimdən qızımın dərslərinə çox vaxt ayıra bilmirdim, yalnız riyaziyyatdan ev tapşırıqlarına nəzarət etməklə kifayətləndirdim. Sinifdən xaric oxu dərsinin necə keçdiyi ilə maraqlanmaq yadimdən çıxdı.

Bir neçə həftə keçdi. Bir gün mən işdən gələndə qızım qabağıma qaçıdı:

- Ələsgər müəllim səni məktəbə çağırır!

Dedi ki, məni görsün.

Təəccübləndim. Qızımın humanitar elmlərə maraqlı və dil qabiliyyətinə bələd idim. Azərbaycan dili - ədəbiyyat dərslərinən nə problemi ola bilərdi ki?

- Dərsdə səs salmışan?

- Yox!

- Bəlkə ev tapşırığını eləməmiş getmişən?

- Yox! - qışkırdı, - Ələsgər müəllim dedi ki, sən mənim ən sevimli şagirdimsən!

Sən demə, qızım mənim "Bir gün dərslənən sonra" silsiləsindən olan hekayələrimdən hər dəfə birini oxu dərsində danışırımdı. Müəllimin "Kimin hekayəsidir?" sualına isə "Anamındır" - cavabını verirmiş.

Utana-utana uşağın dediyini təsdiq elədim. "Yazmaq mənim üçün bir növ xobbidir, - əlavə etdim, - özüm üçün və uşaqlarım üçün yazıram". "Amma uşaq hekayələriniz çox yaxşıdır, - dedi, - yازın və çap etdirin! Belə əsərlər biza lazımdır".

Bu dəfə səhbətimiz daha səmimi oldu. Məktəbdən, uşaqlardan, uşaq ədəbiyyatının problemlərindən danışdıq. Ayrılan qızımı təriflədi: "Maşallah, ağıllı və istedadlı qızdır. Fikrim var ki, bələ uşaqlar üçün bir qrup açım və təmənnasız dərs keçim", Yenə təşəkkür elədim. "Mənə görə qulluğunuz?" -sorusudum. Ürəyimdən keçdi ki, kaş bir şey xahiş etləyədi, mən də canla-başla yerinə yetirədim. Üzü ilə təzad təşkil edən qonur gözləri güldü. "Hekayə yazın!" - dedi.

Dərs ilinin ikinci yarısı başlamışdı. Sə-

hər tezdən işe gedirdim. Ağacların arası ilə dayanacağa aparan yola burulanda qarşıdan gələn Ələsgər müəllimi gördüm.

- Nə gözəl təsadüf! - Ayaq saxladım. Başını qaldırdı.

- Xoş gördük!

- Necəsiz?

- Şagirdlərimin yanına gedirəm, əlbəttə yaxşıyam! Siz də yaxşısız?

- Vallah, sizin qədər əmin deyiləm! Universitetdə işlərim çoxdur.

- Darixmayın, düzələr. - Cibində gəzdiriyi valokordini göstərdi, - görürsüz?

Kömək eləyir - siz də məsləhət görürməm.

Güldüm.

Bundan sonra həmin yerdə, həmin vaxt tez-tez qarşılaşmağa başladıq. Hər dəfə dayanıb bir neçə dəqiqə səhəbat edirdik. Şagirdlərindən, keçmişdən, gələcəkdən danişirdi. Ya da mən qızımın dərsləri ilə maraqlanır və ya havadan şikayət edirdim. Axır ki, danişmağa söz tapılırdı. Sonra mən universitetə yollanırdım, o da məktəbə. O qədər yaxşı auraşı vardı ki, bir neçə dəqiqə səhəbatı insanın əhvalını yüksəltməyə bəs edirdi. Döngəni burulan kimi gözüm Ələsgər müəllimi axtarırdı.

- Sabahınız xeyir!

- Salam, - həmişə gülər üzlə cavab veridi, - necəsiz?

- Bilmirəm, inanacaqsınızmı, - sizi gördüm, yaxşı oldum!

- Sonuncu hekayənizi yaman bəyənməşəm!

- Cox sağ olun!

- Məqam olanda bu barədə danışarıq.

Təssüs ki, məqam olmadı. Rüb bitdi və mən bir müddət Ələsgər müəllimi görmədim.

Bir gün qızım məktəbdən gələndə yavaşça qulağıma dedi:

- Ana, Ələsgər müəllim xəstələnib. Özü də çox ciddi.

- Nə bilirsən? - Təəccübəndim.

- Özüm eşitdim. Afət müəllimə deyirdi...

Narahat oldum. Amma bir azdan: "Uşaqdır, yəqin düz başa düşməyib", -deyə özümü sakitləşdirdim.

Günlərin birində qızım dərslənə biken qayıtdı.

- Ələsgər müəllim gedir. Dedi ki, çox uzaqlara gedirəm, - uşaq bunu deyib ağla-maşa başladı. - Ana, onunla danış da, qoy getməsin! Mən istəmirəm getsin! - Ayığını yerə döyüd.

Çaşib qaldım. Telefonu əlimə alıb Afət müəllimə zəng vurdum.

Vəziyyəti çox ciddi imiş. Ələsgər müəllim başından əməliyyat olunmaq üçün xariçə getməyə hazırlaşırırdı. Ümidi az idı...

Səhhəti imkan verdiyi qədər dərslərini keçdi. Sonuncu dərsi bitəndən sonra şagirdlərini saxlayıb onlarla vidalaşmışdı: "Mən uzaqlara gedirəm, çox uzaqlara. Bəlkə bir də görüşmədik. Amma elə bilməyin ki, sizdən xəbər tutmayacaq. Görün üzünzdə olacaq. Dərslərinizi necə oxuyursunuz, necə böyüyürsünüz - hamisini görəcəm və biləcəm. Orxan, mənə verdiyin sözü unutma. Pəri, xəttinə diqqət elə". Sonra yaxınlaşmış qızımın saçlarını sığallamışdı: "Mənim sevimli şagirdim, müəllimin yadigarı... Bəlkə böyüyəndə sən də filoloq, ya da yazıçı olacaqsan. Məni unutma", - demişdi.

Qızım ağlayırdı. Uşağı necə başa salayımdım - bilmirdim.

...İllər ötdü. Qızım filoloq olmadı, amma sevimli müəllimini, onun tövsiyələrini heç unutmadı. Ələsgər müəllimin ruhu şagirdlərini tərk etmədi. Onun açdığı işqli yolda uşaqlar onsuza gələcəkə addımladılar, ondan bir parçanı da - gözəl görünməyən, əllə toxunulmayan bir parçanı özləri ilə apardılar...